



RESPUBLIKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

1 MAY 2018-ci il ÇƏŞƏNBƏ AXŞAMI

№ 96 (6129)

GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSIAL-İQTİSADİ QƏZET

WWW.RESPUBLIKA-NEWS.AZ

Bakıda möhtəşəm Formula 1 Azərbaycan Qran-Prisi başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyev Qran-Prinin açılış mərasiminə və final yarışına baxıb



Aprəl 29-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin

ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Kompleksdə Paddock klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddock klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finışı yerləşir.

Sonra pilotların paradi və himn mərasimi keçirildi.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət etdilər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının "Gələcəyin ulduzları" adlı birgə təşəbbüsü çərçivəsində qəbul edilən yeni qərara əsasən, builki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində



pilotlar azyaşlılar tərəfindən müşayiət ediləcəklər.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni ifa olundu. Dövlət himnini Azərbaycanın Əməkdar Artisti, Prezident təqaüdüçüsü İsfar Sarabskinin pianoda müşayiəti ilə "Səs Azərbaycan" musiqi yarışmasının qalibi Samirə Əfəndi ifa etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Fox Sport" televiziya kanalına müsahibə verdi.

Prezident İlham ƏLİYEV: Bu, dünya əhəmiyyətli bir tədbirdir. Biz çox şadıq ki, üçüncü dəfə Formula 1 Bakıda keçirilir. Hamı yarışdan həzz alır. Əminəm ki, qonaqlar da həzz alır, on-

lar burada bizimlədir. Onlar Azərbaycan xalqının qonaqpərvərliyini görürlər. Qonaqlar şəhərimizin necə də gözəl olduğunu görürlər və bu, möhtəşəm bir tədbirdir. Biz çox şadıq.

Müxbir: Siz bu küçələri tanıyırsınız, bu gün kim qalib gələcək?

Prezident İlham ƏLİYEV: Mən bilmirəm. Hər kəsə qalib olmağı arzu edirəm və qalib gələn hər kəs burada qəhrəman olacaq.

Müxbir: Təşəkkür edirəm.

Sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verildi.

(davamı 2-ci səhifədə)

Goranboy rayonunun Dəliməmmədli-Quşçular-Fəxrəli-Qurbanzadə-Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram:**

1. On iki min nəfər əhəlinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Quşçular-Fəxrəli-Qurbanzadə-Alpout avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon (dörd milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət

Agentliyinə ayrılırsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 aprel 2018-ci il.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Yeni Prezidentlik dönəminiz Sizə uzun illər əvvəl başladığınız möhtəşəm və uğurlu işinizi davam etdirməyə imkan verəcək. Mən bu sözləri təkcə sabiq Baş nazir və Azərbaycanın sadıq dostu kimi deyil, həmçinin Sizin tərəfinizdən təsis edilmiş Bakı Forumunun daimi iştirakçısı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi yazıram. Bu təsisatlar beynəlxalq aləmdə müxtəlif baxışla- rı təmsil edən, lakin dünyanı daha yaxşı və daha təhlü-

kəsiz bir məkana çevirmək naminə eyni məqsəddə xidmət edən siyasətçilər üçün muzakirə platforması yaradır və bu cür muzakirələrə hazırda haqqqədən böyük ehtiyac vardır.

Zati-aliləri, ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edir, gələcək işlərinizdə Sizə uğurlar diləyirəm.

Hörmətlə,

Peter Meddyeşi

Macarıstan Respublikasının sabiq Baş naziri

Bakıda möhtəşəm Formula 1 Azərbaycan Qran-Prisi başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyev Qran-Prinin açılış mərasiminə və final yarışına baxıb

(əvvəlki 1-ci səhifədə)

Final mərhələsində hər birində iki pilot olan komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə "Ferrari" komandasının pilotu Sebastian Fettel, "Mercedes" komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas da yandırlar.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə içərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində 20 pilotdan 13-ü finiş xəttinə çatdı. Azərbaycan Qran-Prisinin qalibi "Mercedes" komandasının britaniyalı pilotu Luis Hamilton oldu. Pilot məsafəni 1 saat 43 dəqiqə 44,291 saniyəyə başa vurdu. "Ferrari"-nin sürücüsü Kimi Raik-



üçüncü yeri tutublar. Aprelin 29-da keçirilən ikinci yürüşün qalibi isə "ART Grand Prix" komandasının pilotu Corc Russel olub. "Carlin" komandasının pilotu Serjio Sette Kamara finiş xəttinə ikinci, "Pertamina Prema Theodore Racing"-in pilotu Nik De Vries üçüncü çatıblar.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi "Mercedes"-in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi "Red Bull Racing" komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula 1 yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir. Son illərdə birinci Avropa Oyunlarına və bir çox nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi

konen ikinci, "Force India" komandasının pilotu Serxio Peres isə üçüncü oldu.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

Qran-Prinin qalibi Luis Hamiltona kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu "Mercedes" komandasının nümayəndəsi Uilyam Qolbournə təqdim etdi.

İkinci yerin sahibi, "Ferrari"-nin sürücüsü Kimi Raikkonenə kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan "Force India" komandasının pilotu Serxio Peresə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.

Qeyd edək ki, Bakı trekinde qalib gəlməklə Luis Hamilton "Ferrari"-nin pilotu Sebastian Fettelə qabaqlayaraq çempionatda liderliyi ələ alıb. Bu qələbə sayəsində xallarının sayını 70-ə çatdıran britaniyalı pilot birinci sıraya yüksəlib. İkinci sıraya geriləyən S.Fettelin aktivində 66 xal var. Azərbaycan Qran-Prisində ikinci yeri tutan "Ferrari"-nin pilotu Kimi Raikkonen xal ehtiyatını 48-ə çatdıraraq üçüncü sırada qərarlaşıb. Qran-Prise



üçüncü olan "Force India" komandasının pilotu Serxio Peres isə 9-cu sıraya yüksəlib.

Komandaların yarışında isə "Ferrari" komandası 114 xalla birinci sıradadır. "Mercedes" 110 xalla ikinci, "Red Bull Racing" isə 55 xalla üçüncü sırada qərarlaşıblar.

Bakıda Formula 1 Azərbaycan

Qran-Prisində aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar 6 kilometrlik Bakı şəhər trekinde iki sərbəst yürüşdə güclərini sınaıblar. Birinci sərbəst yürüşdə "Mercedes" komandasının pilotu Valtteri Bottas qalib gəlib. "Red Bull Racing" komandasının pilotu Daniel Rikkardo ikinci, "Force In-

dia"-nın pilotu Serxio Peres isə üçüncü olublar. İkinci sərbəst yürüşdə "Red Bull Racing"-in pilotu Daniel Rikkardo fərqlənib. "Ferrari"-nin pilotu Kimi Raikkonen ikinci, "Red Bull Racing"-in digər pilotu Maks Ferstappen isə üçüncü sırada qərarlaşıblar. Yarışın üçüncü sərbəst yürüşü aprelin 28-də keçirilib. Gərgin



idman mübarizəsi şəraitində keçən yürüşdə "Ferrari" komandasının pilotu Sebastian Fettel birinciliyə yüksəlib. "Mercedes"-in pilotu Luis Hamilton yürüşü ikinci, "Ferrari"-nin digər pilotu Kimi Raikkonen isə üçüncü yerdə başa vurub. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Prise pilotların düzülüşü

müəyyənləşib. Qran-Prise çərçivəsində Formula 2 üzrə yarışların qalibləri də müəyyənləşib. Aprelin 28-də keçirilmiş ilk yarışda "Dams" komandasının pilotu Aleksander Albon qalib adını qazanıb. "ART Grand Prix"-in pilotu Cek Aitken ikinci, "Charouz Racing System"-in üzvü Antonio Fuoco

eden paytaxt Bakının Formula 1 kimi mühüm yarışda yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin təmsilində hər zaman özünü doğrulduğunu təsdiqləyir.

(davamı 3-cü səhifədə)

Prezident İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözetçi gəmisi ilə tanış olub




ranıb. Dövlət Sərhəd Xidməti dənizdə sərhəd mühafizəsinin təşkili üzrə beynəlxalq təcrübədən istifadə edərək Xəzərdə səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması istiqamətində mühüm işlər görüb. Sərhədçi dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xüsusi diqqət mərkəzində saxlanılır. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin şəxsi heyətinin cəlb olunduğu müxtəlif mövzulu döyüş və taktiki təlimlərin hər il keçirilməsi döyüş hazırlığının yüksəldilməsində, ekstremal şəraitdə peşə vərdişlərinin möhkəmləndirilməsində böyük rol oynayır. 2017-ci il avqust ayının 12-14-də “Xəzər dənizinin Azərbaycana mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olun-

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 30-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözetçi gəmisi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.
Prezident, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözetçi gəmilərinin tikintisini əks etdirən filmə baxdı, gəmilərin texniki göstəriciləri ilə tanış oldu.
Elçin Quliyevin məruzəsində qeyd olundu ki, Azərbaycan Prezidentinin daimi diqqət və qayğısı sayəsində son illər ərzində Dövlət Sərhəd Xidmətində dinamik inkişaf təmin olunub, ən müasir silah və texnika dövlət sərhədinin mühafizəsinə cəlb edilib, döyüş tətbiqi imkanlarının ciddi genişlənməsinə nail olunub.



ması” mövzusunda döyüş atışlı taktiki sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində döyüş atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət böyük məharət nümayiş etdirib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yeni inşa olunan “Tufan” tipli sərhəd gözetçi gəmisi ilə tanış oldu.
Yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzümə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisüretli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözetçi gəmisinin dəniz şəraitində göyertəsinə helikopterin enməsi mümkündür. Bildirildi ki, yeni gəmindən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.

Sonra Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyüş texnikasına, raket komplekslərinə, zərbəendirci pilotsuz uçan aparatlarına, silahlara, nəqliyyat vasitələri üzərində texniki-nəzarət stansiyalarına, idarəetmə və digər təyinatlı avadanlıqlara baxış keçirildi.
İki il əvvəl Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycanın hərbi qüdrətinin möhtəşəmiyyətinin ifadəsi olan Aprel döyüşlərində düşmənin döyüş mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qəragahlarının bu döyüş imkanlarının uğurlu tətbiqi nəticəsində darmadağın edilməsinin görüntüləri nümayiş etdirildi.
Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində isə bu xidmət keyfiyyətə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin 2005-ci il fevralın 18-də imzaladığı Fərmanla sərhəd gözetçi



gəmilər dəstəsinin əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təsis edilməsi nəticəsində Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar ya-

AZƏRTAC



Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız qələbəyə görə Sizi beynəlxalq cüdo cəmiyyəti adından və şəxsən öz adımdan təbrik edirəm.
Yenidən Prezident seçilməyiniz Zati-alininizin güclü və müdrik liderliyinin sübutudur. Əminəm ki, Prezidentliyinizin yeni dönəmində də Azərbaycanın inkişafı davam edəcək, xalqımızın rifahı daha da yaxşılaşacaq.
Dərin ehtiramla,
Marius Vizer
Beynəlxalq Cüdo Federasiyasının prezidenti

Bakıda möhtəşəm Formula 1 Azərbaycan Qran-Prisi başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyev Qran-Prinin açılış mərasimində və final yarışına baxıb



(əvvəlki 2-ci səhifədə)
Bütün bunlar da ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərinə olmasından qay-

naqlandır. Bu, həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmiz qarşıya qoyulan hər bir məqsədə, hər bir niyyətə uğurla çatır.
Formula 1 yarışlarının Bakı mərhələsi dünyada böyük maraq toplayıb. Almaniyalı Herman Tilke tərəfindən layihələndirilən şəhər trası nadirliyi ilə seçilir. Ona görə ki, Monte-Karlo, Melburn, Monako və Singapur kimi Azərbaycan Qran-Prisi də şəhər trasına ev sahibliyi edir. Belə ki, Bakıda keçirilən yarış zamanı avtomobillər Dənizkənarı Bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan və UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruyunun ətrafında dövr edirdi. Beləliklə, yarış izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin gözəlliyini görmək imkanı qazanırlar.
Beləliklə, növbəti Formula 1 Azərbaycan Qran-Prisi uğurla başa çatdı. Bu dəfə də bu mötəbər yarış qəbul edən Bakı dünya tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı idman yarış təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini nümayiş etdirdi. Qarşıda hələ neçə-neçə mötəbər beynəlxalq yarışların keçiriləcəyi paytaxtımız yene də dünyanın diqqət mərkəzinə çev-



ridi, Formula 1 tamaşaçıları ölkəmizdə gedən inkişaf proseslərinin şahidi oldular.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib



dent İlham Əliyev Azərbaycan idmanın inkişafının sağlam gənc nəslin və perspektivli idmançıların yetişməsi baxımından böyük önəm daşıdığını bildirdi, Azərbaycan idmançılarının müxtəlif sahələrdə, o cümlədən güləş idman növündə böyük uğurlar qazandığını məmnunluqla qeyd etdi.

Nenad Laloviç müxtəlif illərdə güləş idman növündə xidmətlərinə görə və birlik tərəfindən seçilmiş fəxri insanlar üçün təyin olunmuş Dünya Güləş Birliyinin ən ali mükafatı "Qızıl Orden"i dövlətimizin başçısına təqdim etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç dövlətimizin başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi. Nenad Laloviç Bakıda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyini vurğuladı. O, məmnunluq hissi ilə qeyd etdi ki, Azərbaycan güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasındadır.

Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarının təşkil olunduğu məkana çevrildiyini qeyd edən Nenad Laloviç 2015-ci ildə birinci Avropa Oyunlarının ölkəmizdə çox gözəl təşkilinin dünya idman ictimaiyyəti tərəfindən böyük maraqla izləndiyini dedi. Azərbaycan güləşçilərinin əldə etdiyi



uğurlara toxunan qonaq ABŞ-da sərbəst güləş üzrə dünya kuboku yarışlarında Azərbaycan yığma komandasının ikinci yer


tutmasının önəmini qeyd etdi. Dövlətimizin başçısı mükafata görə minnətdarlığını bildirdi. Prez-

Dövlətimizin başçısı mükafata görə minnətdarlığını bildirdi.

AZƏRTAC

Prezident İlham ƏLİYEV: Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 59-cu kitabı çapdan çıxıb



Mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycan dövləti sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əlbəttə ki, hər bir insan üçün onun sağlamlığı çox vacibdir. Biz çalışmalıyıq ki, insanlar öz sağlamlıqlarını itirməsinlər və keyfiyyətli tibbi xidmətə təmin olunsunlar. Bunu etmək üçün bundan sonra da müvafiq göstərişlər verəcəkdir, tədbirlər görəcəkdir.

Ancaq deyə bilərəm ki, Azərbaycanda bu sahədə görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda islahatların aparılmasında müsbət meyilləri qeyd

edir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Əminəm ki, növbəti illərdə səhiyyə sisteminin təkmilləşdirilməsi üçün əlavə tədbirlər görəcəkdir.

AZƏRTAC xəbər verir ki, "İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenidən çapdan çıxan 59-cu kitabında yer alan bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il oktyabrın 3-də 1 saylı Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olarkən söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyinin 59-cu kitabındakı materiallar 2013-cü ilin sentyabr və oktyabr aylarını əhatə edir.

Bu kitab dövlətimizin başçısının cənub bölgəsinin gəncləri ilə görüşünə dair informasiya və Lənkərandə Gənclər Mərkəzinin açılışında çıxışının mətni ilə başlayır.

Nəşrin bu cildində 2013-cü ildə üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimindəki nitqi, həmçinin dövlətimizin başçısının xarici dövlət və hökumət rəhbərləri, siyasi xadimlər, nümayəndə heyətləri ilə görüşlərinə dair informasiyalar, nitq və çıxışlarının mətnləri, məktubları yer alıb.

Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Böyük Britaniya, Fransa, Pakistan, habelə ATƏT və digər beynəlxalq qurumların Azərbaycana səfər etmiş yüksək vəzifəli şəxslərini, MDB Sərhəd Qoşunları Komandanları Şurasının 70-ci iclasının nümayəndələrini, Avropa Milli Kitabxanaları Konfransının prezidenti və Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidentini qəbul etməsinə dair materiallar, "Qara dəniz - Xəzər dialoqu" ölkələrinin kəşfiyyət xidmətləri rəhbərlərinin müsaviresinin X iclasının iştirakçılarına müraciəti, habelə dövlətimizin başçısının MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa səfəri barədə informasiya toplanıb.

Eyni zamanda, çoxcildliyin 59-cu cildinə Prezident İlham Əliyevin Yevlax, Bərdə, Şəmkir, Gədəbəy, Quba və Şabran rayonlarını, Naftalan və Sumqayıt şəhərlərinə səfərləri çərçivəsində mədəniyyət mərkəzlərinin, müəssisə və zavodların, digər sosial obyektlərin açılışında iştirakı, bölgə ictimaiyyətinin nümayəndələri ilə görüşləri haqqında informasiyalar, Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqləri də daxil edilib.

Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri də daxil edilib.

"Azərneş" tərəfindən buraxılan 59-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

AZƏRTAC

"Mir Cəlal. Bibliografiya" sını və "Mir Cəlalın milli idealları" kitablarının təqdimatı olub



aprelin 30-da XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 ildən qabaq münasibətilə Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən nəşr olunan "Mir Cəlal. Bibliografiya", Nizami Cəfərovun "Mir Cəlalın milli idealları" kitablarının və "Mir Cəlal-110" elektron məlumat bazasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təşkil olunan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak edəblər.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, ədibin 110 illik yubileyi münasibətilə nəşr olunan "Mir Cəlal. Bibliografiya"sında görkəmli yazıçının heyət və yaradıcılığına aid zəngin materiallar, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapıb.

Diqqətə çatdırılıb ki, ikinci dəfə çap olunan bibliografiyanın layihə rəhbəri mədəniyyət naziri Əbülfəs Qarayev, "On söz" müəllifi Xalq Yazıçısı Elçindir. Sonra tədbir iştirakçıları Mir Cəlalın ömür yolundan və zəngin yaradıcılığında bəhs edən filmə baxıblar. Filmdə ədibin yaradıcılığı 3 istiqamət üzrə - elmi, pedaqoji və yazıçı kimi işıqlandırılıb.

Yazıçının 100 illiyi ilə bağlı UNESCO-nun baş qərargahında keçirilən möhtəşəm tədbiri xatırladan mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağ-


daş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub.

Nazir deyib ki, ilk bibliografiyanın çapından ötən 12 il ərzində, görkəmli ədiblə bağlı kifayət qədər əlavə materialların çap olunduğunu nəzərə alan Milli Kitabxana yazıçının anadan olmasının 110 illiyi münasibətilə "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından daha mükəmməl və fundamental bibliografiya hazırlayıb. Oxuculara təqdim olunan bu bibliografiya daha da təkmilləşdirilib, yeni bölmələr və yarım-bölmələr əlavə edilib. Burada ilk dəfə verilmiş "Mir Cəlalın əsərləri dünya kitabxanalarında" bölməsində toplanan sənədlər ölməz sənətkarın irsinin bütün dünyada geniş yayılmasının əyani sübutudur.

Əbülfəs Qarayev söyləyib ki, Mədəniyyət Nazirliyi tərəfindən başlanılan "Azərbaycan Kitabının Dünyada Tanıdılması" layihəsi çərçivəsində Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" romanı və "Füzuli sənətkarlığı" əsəri Türkiyədə çap olunub.

Çıxışının sonunda nazir Mir Cəlalın 1950-ci ildə Cexiyada çex dilində işiq üzü görün "Bir gəncin manifesti" romanının bərpə olunmuş nüsxəsini ədibin oğlu, ADA Universitetinin rektoru Hafiz Paşayev təqdim edib. Qeyd edilib ki, bu yazıçının rus dilindən sonra xarici dilə tərcümə olunmuş ilk əsəridir.

Akademik Nizami Cəfərovun "Mir Cəlalın milli idealları" kitabının da ədibin irsinin daha geniş şəkildə öyrənilməsinə dəyərli töhfə olduğunu deyən Ə.Qarayev belə əsərlərin çapını həm ədəbiyyatımıza, həm də ədəbiyyatşünaslığımıza ən gözəl xidmət adlandı- rıb.



Tədbirdə "Mir Cəlal. Bibliografiya"sının "Ön söz" müəllifi, Xalq Yazıçısı Elçin Əfəndiyev ədibin həm yazıçı, həm də ədəbiyyatşünas alim kimi xarakterizə edərək onun əsərlərinin əbədiyyətşüurluğundan söz açıb.

"Mir Cəlal müəllimi ilk dəfə nə zaman gördüyümü yadıma gəlmir, amma onu bir müəllim, bir professor kimi kəşf etdiyim gün dəqiq yadımdadır və heç zaman da yadımdan çıxmıyacaq: 1 sentyabr 1960-cı il. Mir Cəlal müəllim qələmini iki istiqamətdə sınaıyıb - bədii ədəbiyyat və ədəbiyyatşünaslıq. O, hər iki sahədə böyük uğur qazanaraq, bunlar arasında çox gözəl vəhdət yaratmışdı. Bu, heç də hər istedadlı adama nəsihət olan xoşbəxtlik deyil. Mir Cəlal müəllim nə qədər böyük yazıçı, nə-

vile-sevilə oxunacaq.

Akademik Nizami Cəfərovun "Mir Cəlalın milli idealları" kitabını ədibin irsinin arşınlaşdırılması və tədqiqat baxımından yüksək qiymətləndirən Xalq Yazıçısı bu işdə eməyi olan hər kəsə təşəkkürünü bildirib.

Təhsil nazirinin müavini Firudin Qurbanov böyük ziyalı haqqında söz deməyin çox böyük şərəf olduğunu, bu cür şəxsiyyətimizin olması ilə fəxr etdiyini söyləyib. O qeyd edib ki, "Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", "Yaşdırların", "Təzə şəhər" romanları, "İnsanlıq fəlsəfəsi", "Təzə toyun nəzakət qaydaları", "Vıddan mühakiməsi", "Anket Anketov", "Şərbət" və digər hekayələri ilə görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Ədib, eyni zamanda, ömrünün sonunadək dərs dediyi Bakı Dövlət Universitetində (BDU) elmi-pedaqoji fəaliyyətlə məşğul olub. XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərkən söyləyib ki, XX əsrdə ədəbi fikirdə öz sözünü demək heç də asan deyildi. Mir Cəlal məhz sözünü deyən böyük yazıçılardan olub. Özünəməxsus yaradıcı keyfiyyəti ilə seçilən yazıçı Azərbaycan ədəbiyyatında roman janrına yeni nəfəs gəttirməklə bu sahədə özünəməxsus məktəb yaradıb. Ədibin əsərlərində ireli sürülən ideyalar bu günümüz üçün də kifayət qədər aktualdır. Onun həm elmi, həm də bədii yaradıcılığı tədqiqat mövzuları olaraq daim diqqət-dədir və araşdırılır.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, hər iki kitabın

ərsəyə gəlməsi alimin yaradıcılığına verilən ən ali dəyərlərdən biridir: "Təqdimatına toplaşdığımız hər iki kitab elmi-tədqiqat obyekti kimi alimin irsinin arşınlaşdırılmasına vacib mənbələrdən hesab edilir. Mir Cəlal Paşayev alim kimi tələbələrə böyük dəstək olub, qaçığı göstərib. Onun haqqında yazanda, ilk növbədə, insanın gözündə onun oriyentasiyası, səs təmbri canlanır. Mir Cəlalın yaradıcılığı şəxsiyyətini tamamlayırdı. Təvazökar yaradıcılığa və xarakterə malik olan böyük alim hər zaman özünün xeyirxahlığı və insanpərvəriyyəti ilə ətrafdakıların sevimlisinə çevrilib. O, nə qədər təvazökar, sakit alim təvassüatı bağışlasa da, yaradıcılığı olduqca peşəkar və sədevr idi. Mir Cəlalın yaradıcılığı bu gün bütün dünyada təbliğ və tədqiq olunur".

Xalq şairləri Fikrət Qocca, Nəriman Həsənzadə, akademik Vəsim Məmmədliyev, professorlar Təhsin Mütləlimov və Buludxan Xəlilov çıxış edərkən böyük ədibin zəngin yaradıcılığında danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonra "Mir Cəlal-110" elektron məlumat bazasının təqdimatı olub.

Alimin ailəsi adından oğlu, "ADA" Universitetinin rektoru Hafiz Paşayev çıxış edərkən bir tədbirin ərsəyə gəlməsində eməyi keçən hər kəsə təşəkkürünü bildirib. Atasının xatirəsinə göstərilən ehtiramdan məmnunluğunu ifadə edən Hafiz Paşayev, vaxtilə alim tələbəsi olan insanları bir arada görməkdən məmnunluğunu ifadə edib. O, atası ilə bağlı xatirələrini bölüşərək yaradıcılığında söz açıb, Mir Cəlal Paşayevin yaradıcılığının gələcək nəsillər üçün də örnək olduğunu vurğulayıb.

AZƏRTAC

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci il üçün maliyyə hesabatı

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT 31 dekabr 2017-ci il tarixinə			
	Azərbaycan manatı ilə		
Qeyd	31 dekabr 2017-ci il	31 dekabr 2016-cı il	
AKTİVLƏR			
<i>Uzunmüddətli aktivlər</i>			
Torpaq, tikili və avadanlıqlar	10	29.542.435	31.916.918
Qeyri-maddi aktivlər	11	360.443	413.626
Kapital qoyuluşu	12	10.549.462	10.549.462
Uzunmüddətli debitor borc	7	516.442.234	361.669.678
Cəmi uzunmüddətli aktivlər		556.894.574	404.549.684
<i>Qısamüddətli aktivlər</i>			
Ehtiyatlar	9	226.947.533	133.884.937
Vərilmiş avanslar	8	78.285.719	55.301.617
Qısamüddətli debitor borclar	7	47.259.261	38.717.433
Pul vəsaitləri və ekvivalentləri	6	18.307.208	104.743.251
Sair qısamüddətli aktivlər	22	4.652.144	15.298.566
Cəmi qısamüddətli aktivlər		375.451.865	347.945.804
CƏMI AKTİVLƏR		932.346.439	752.495.488
KAPİTAL			
Nizamnamə kapitalı	561.627.545	361.627.545	
Kapital ehtiyatları	16	19.808.648	19.797.075
Bölükdürülməmiş mənfəət (zərəf)	(43.979.739)	(22.257.971)	
CƏMI KAPİTAL		537.456.454	359.166.649
ÖHDƏLİKLƏR			
Uzunmüddətli öhdəliklər	13	352.570.803	366.070.803
Cəmi uzunmüddətli öhdəliklər		352.570.803	366.070.803
<i>Qısamüddətli öhdəliklər</i>			
Vergi və sair məcburi ödə. üz. öhdəliklər	15	64	1.517
Kreditor borclar	14	13.373.952	8.846.983
Sair qısamüddətli öhdəliklər	17	28.945.166	18.409.536
Cəmi qısamüddətli öhdəliklər		32.383.122	27.258.036
CƏMI ÖHDƏLİKLƏR		394.889.985	393.328.839
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		932.346.439	752.495.488

MƏNFƏƏT VƏ ZƏRƏR HESABAT 31 dekabr 2017-ci il tarixinə

Qeyd	31 dekabr 2017-ci il tarixində bitən il üzrə	31 dekabr 2016-cı il tarixinə bitən il üzrə	
Osas əməliyyat gəliri	18	180.771.667	127.662.564
Satışın mənfəəti	19	(167.440.701)	(120.970.084)
Ünvan mənfəəti və zərəf		13.330.966	6.692.480
Sair gəlirlər		411.098	16.470.271
Vergidən azad gəlirlər		(8.510.242)	0.00
İnzibati xərclər	20	(4.163.395)	(10.102.125)
Köhlənmə və amortizasiya	10,11	(2.512.408)	(2.800.309)
Məzənnə fərgi	21	(14.383.155)	0.00
Nazirlik Kabineti		0.00	(13.835.777)
Sair xərclər	20	(5.894.632)	(7.499.727)
Cəmi xərclər		(35.052.734)	(17.767.667)
Vergitdən əvvəl mənfəət (zərəf)		(21.721.768)	(11.075.187)
Mənfəət vergisi		-	-
Xalis mənfəət (zərəf)		(21.721.768)	(11.075.187)

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT 31 dekabr 2017-ci il tarixinə

	Nizamnamə Kapitalı	Kapital ehtiyatları	Böhləndirilməmiş mənfəət (ödənilməmiş zərəf)	Cəmi Kapital
01 dekabr 2014-cü il tarixinə qədər	159.519.545	747.025	(11.372.615)	148.893.955
2014-cü il üzrə xalis mənfəət (zərəf)	-	-	829.525	829.525
Müliyyəyətçilərin kapital qoyuluşları	35.000.000	19.029.080	-	54.029.080
Ehtil edilmiş dividentlər	-	-	-	-
Vergi təsiri üzrə ehtiyatlar	-	-	-	-
31 dekabr 2014-cü il tarixinə qədər	194.519.545	19.776.05	(10.543.090)	203.752.560
2015-ci il üzrə xalis mənfəət (zərəf)	-	-	(639.694)	(639.694)
Müliyyəyətçilərin kapital qoyuluşları	40.000.000	716	-	40.000.716
Ehtil edilmiş dividentlər	-	-	-	-
Vergi təsiri üzrə ehtiyatlar	-	-	-	-
31 dekabr 2015-ci il tarixinə qədər	234.519.545	19.776.821	(11.182.784)	243.113.582
2016-cı il üzrə xalis mənfəət (zərəf)	-	-	(11.075.187)	(11.075.187)
Müliyyəyətçilərin kapital qoyuluşları	127.108.000	20.254	-	127.128.254
Ehtil edilmiş dividentlər	-	-	-	-
Vergi təsiri üzrə ehtiyatlar	-	-	-	-
31 dekabr 2016-cı il tarixinə qədər	361.627.545	19.797.075	(22.257.971)	359.166.649
2017-ci il üzrə xalis mənfəət (zərəf)	-	-	(21.721.768)	(21.721.768)
Müliyyəyətçilərin kapital qoyuluşları	200.000.000	11.573	-	200.011.573
Ehtil edilmiş dividentlər	-	-	-	-
Vergi təsiri üzrə ehtiyatlar	-	-	-	-
31 dekabr 2017-ci il tarixinə qədər	561.627.545	19.808.648	(43.979.739)	537.456.454

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT 31 dekabr 2017-ci il tarixinə

	31 dekabr 2017	31 dekabr 2016	
Öməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Hesabat dövrtündə xalis mənfəət/ (zərəf)	(21 721 768)	(11 075 187)	
Qeyri-pul maddələri üzrə dəyişikliklər:			
- Osas vəsaitlərin köhlənməsi	2 459 225	2 746 537	
- Qeyri maddi aktivlərin amortizasiyası	53 183	53 772	
Dövriyyə kapitalında dəyişikliklər:			
- Ehtiyatlar üzrə (artım)/azalma	(93 062 596)	(20 772 609)	
- Verilmiş avanslarda artım/(azalma)	22 984 102	(21 951 703)	
- Əməliyyat debitor borclarında azalma/(artım)	361 669 678	(53 547 968)	
- Əməliyyat kreditör borclarında (azalma)/artım	(1 030 907)	4 047 364	
- Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərdə artım/(azalma)	(61 099)	(61 099)	
- Sair qısamüddətli aktivlərdə azalma/(artım)	(514 337 640)	881 064	
- Sair qısamüddətli öhdəliklərdə artım/(azalma)	18 273 827	18 273 827	
Öməliyyat fəaliyyətindən pul vəsaitlərinin xalis hərəkəti	(224 773 995)	(81 406 002)	
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri			
Torpaq, tikili və avadanlıqların alış	-	(164 049)	
Qeyri-maddi aktivlərin alış	-	(111 706)	
Cəmi investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkətləri	-	(275 755)	
Maliyyəvləndirilmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti			
Nizamnamə kapitalında artım	127 108 000	127 108 000	
Məqsəddi maliyyələnmə şəkildə pul vəsaitlərinin dövrləndirilməsi	20 254	20 254	
Borc əskildən alınmış məbləğlərdən yaranan pul vəsaitlərinin dövrləndirilməsi	4 047 364	(1 030 907)	
Maliyyəvləndirilmə fəaliyyəti ilə əlaqədar fəvqəladə xərcləmələr və dövrləndirilmə	131 155 364	126 097 347	
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)	(86 436 043)	44 415 590	
Bank overdraftları (xətləmələr) pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlində olan məbləği	104 743 251	60 327 661	
İl ərzində pul vəsaitlərinin və onların ekvivalentlərinin artması (azalması)	(86 436 043)	44 415 590	
Bank overdraftları (xətləmələr) pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonunda olan qalıq	18 307 208	104 743 251	

“V.I.P.-Audit”
Məhdud Məsuliyyətli
Cəmiyyət



“V.I.P.-Audit”
Limited Liability
Company

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə

Rəy

Biz, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Cəmiyyət) 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklərə hesabatından və göstərilən tarixdə başa çatmış il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habeu qout siyasətinin əhəmiyyətli prinsiplərinin qi-sə təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışdır.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyətini, habeu qout nəticələrini və göstərilən tarixdə başa çatmış il üçün pul vəsaitlərinin hərəkəti Azərbaycan Respublikasının Mühəsibət Uçotu Haqqında Qanununa və Milli Mühəsibət Uçotu Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Ray üçün əsaslar

Biz auditə Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatının audit üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaları tələblərinə uyğun olaraq Cəmiyyətdən əsaslı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sənədlərini təminləməyə imkan verən və münaşibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Azərbaycan Respublikasının Mühəsibət Uçotu Haqqında Qanununa və Milli Mühəsibət Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvər nəticəsində əhəmiyyətli təhriflər olmadıqca maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sistemini təşkilinə görə məsuliyyət daşıyır. Maliyyə hesabatlarının hazırlıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmayı nəzərdə tutmadığı, yaxud bunu etməkdən başqa münaşib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fəasiliz fəaliyyət göstərən qəbuliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəasiliz fəaliyyətdə aid olan məsələlər haqqında məlumatları açıqlanmasına və mühəsibət uçotunda fəasiliz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafı əminlik əldə etmək və rəyimiz də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafı əminlik əminliyin yüksək səviyyədəsdir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvər nəticəsində yaranı bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul edəcəkləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

“V.I.P.-AUDIT” MMC-nin
Direktor-Auditoru

E.I.Fərəcov

Bakı, Azərbaycan Respublikası
27 aprel 2018-ci il.

BİLDİRİŞ

Azərbaycan Məliyyə və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Texnoloji İstehsalat Komplektləşmə Dəirsəri tərəfindən 15 mart 2018-ci il tarixində keçirilən açıq tenderin nəticələri haqqında.

Lot № 1 Yüklüzüboşaldan avtoməşinlər 15 tn - qalib “Gəncə Avtomobil Zavodu” İB müqavilə bağlanmışdır. 27.04.2018-ci il tarixində-700190 manat.

Lot № 2 Kranlar, kran manipulyatorlar - qalib “Gəncə Avtomobil Zavodu” İB müqavilə bağlanmışdır. 27.04.2018-ci il tarixində-582728 manat.

Lot № 3 Kiçik tonnajlı yük avtoməşinləri - qalib “Fərrux” Kiçik müəssisəsi müqavilə bağlanmışdır. 27.04.2018-ci il tarixində-275648 manat.

Lot № 4 Traktor və traktorlar üçün qoşqular - qalib “Gəncə Avtomobil Zavodu” İB müqavilə bağlanmışdır. 27.04.2018-ci il tarixində-296400 manat.

Lot № 5 Ekskavatorlar - qalib “Astexnika” MMC müqavilə bağlanmışdır. 26.04.2018-ci il tarixində-852282 manat.

Lot № 6 Ekskavator-yükəyicilər - qalib “Prolink Caspian” MMC müqavilə bağlanmışdır. 27.04.2018-ci il tarixində-284000 manat.

Lot № 7 Hyundai markalı ekskavatorlar üçün əqrəqatlar - qalib “AS Texnika” MMC müqavilə bağlanmışdır. 26.04.2018-ci il tarixində 292821 manat.

Lot № 8 Subartezian nasoslar və idarəedicilər şiflər - qalib “Kaskad-hidro” MMC müqavilə bağlanmışdır. 25.04.2018-ci il tarixində 1547375 manat.

Lot № 9 Elektrik mühərriklər üçün şiflər - qalib “Qana” kiçik müəssisəsi müqavilə bağlanmışdır. 26.04.2018-ci il tarixində -126555 manat.

Lot № 10 Səyyar nasos stansiyaları - qalib “Aqrokimya” MMC müqavilə bağlanmışdır. 26.04.2018-ci il tarixində -

AZƏRBAYCAN RESPUBLİKASI ÖDLİYYƏ NAZİRLİYİNİN QEYDİYYAT VƏ NOTARIAT BAŞ İDARƏSİ AÇIQ TENDER ELAN EDİR

Tender predmeti - 2018-ci ildə respublikanın qeydiyyət şöbəsinə, yerli icra hakimiyyətlərinin nümayəndəliklərində və Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrində istifadə edilməsi üçün ciddi hesabat sənədləri olan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin, eələcə də dövlət notariat kontorlarında istifadəsi nəzərdə tutulan xüsusi növ etibarname, müqavilə və digər blankların çap olunması üzrə işlərin sənaldılması.

Mallarn, işlərin və xidmətlərin təchiz olunma müddəti - 2018-ci il ərzində.

Tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 1000 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Azadlıq prospekti 72 ünvanından (ələqələndirici şəxs: Axundov Elnur Camal oğlu, telefon: 404-42-03, faks: 441-02-36) ala bilərlər.

Tenderdə iştirak haqqı bütün hallarda geri qaytarılır. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi Hesab AZ61CTRE000000000002088403 VÖEN:1300498771 Bank adı: Dövlət Xəzindərlər Agentliyi Kodu: 210005 VÖEN: 1401555071 Müxbir hesab AZ41NABZ0136010000000003944 S.W.I.F.T.BK: CTREAZ 22 BÜdcə təsnifatının kodu: 142340 BÜdcə səviyyəsinin kodu: 7 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

“Çinar Park” ASC bildirir ki, 30 may 2018-ci il tarixində saat 11:00-da “Çinar Park” ASC-nin Bakı şəhəri, Z.Büyüqadov pr-ti 1965-ci məhəllə ünvanında yerləşən binasında Səhmdarların növbədənənar ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyi:

1.1. ASC “Xalaq” Bankı ilə “Elektroterm” MMC (VÖEN: 1500159441) arasında bağlanmış müvafiq kredit müqaviləsinin şərtlərində edilməsi nəzərdə tutulan dəyişikliklər əlaqədar olaraq həmin kredit müqaviləsinin təminatı qismində çıxış edən “Çinar Park” ASC-yə məxsus əmlak obyektinin ipoteka predmeti olduğu müvafiq Sonrakı İpoteka müqaviləsində qanunvericiliyyə uyğun lazımi dəyişikliklər edilərək ipotekanın əlavə dövlət qeydiyyatının həyata keçirilməsinə razılıq verilməsi;

1.2. “Çinar Park” ASC-nin səhmdarlarının növbədənənar ümumi yığıncağının çağırılması və bir iclasda veriləcək qərarların növbəti iclasın gündəliyində müzakirəyə çıxarılaraq təsdiqlənməsi.

392000 manat.

Lot № 11 Şar birləşmələri, siyirtmələr və digər avadanlıqlar - qalib “Kaskad-hidro” MMC müqavilə bağlanmışdır. 25.04.2018-ci il tarixində -452346 manat.

Lot № 12 Qaynaq əqrəqatları - qalib “Rossiyskiy traktor” şirkəti MMC müqavilə bağlanmışdır. 26.04.2018-ci il tarixində 137764 manat.

Lot № 13 Xüsusi nasoslar üçün əqrəqatlar, hissələr - qalib “Gidraməşsəris” QSC müqavilə bağlanmışdır. 25.04.2018-ci il tarixində 305542,82 manat.

Lot № 14 Dizel güc əqrəqatları - qalib “Rossiyskiy traktor” şirkəti MMC müqavilə bağlanmışdır. 26.04.2018-ci il tarixində 405212 manat.

Lot № 15 “D”, “SNS” tipli nasoslar qalib - “Art Proje” MMC müqavilə bağlanmışdır. 26.04.2018-ci il tarixində 998256 manat.

Lot № 16 Nasos əqrəqatları qalib - “Kaskad-hidro” MMC müqavilə bağlanmışdır. 25.04.2018-ci il tarixində 1266677 manat.

Lot № 17 Avadanlıqların avtomatik idarəetmə qurğuları və digər avadanlıqlar - qalib “Kaskad-hidro” MMC müqavilə bağlanmışdır. 25.04.2018-ci il tarixində 395005 manat.

Lot № 18 Elektrik mühərrikləri qalib - “Kaskad-hidro” MMC müqavilə bağlanmışdır. 25.04.2018-ci il tarixində 1261836 manat.

Lot № 19 ESV tipli subartezian nasosları üçün sarğı naqilləri və güc kabelləri qalib - “Sumqayıt Texnologiyalar Parkı” MMC müqavilə bağlanmışdır. 26.04.2018-ci il tarixində 628997 manat.

Lot № 20 Yumşaq inventar,yataq ləvazimatı və xüsusi geyimlər qalib - “Cavidan-N” MMC müqavilə bağlanmışdır. 27.04.2018-ci il tarixində 1494632,25 manat.

Tender Komissiyası.

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi dəyərini (1 bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);</

